

“1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsidir. Biz o günlərdən nə qədər uzaqlaşsaq da, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik”.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır

20 yanvar 2015-ci il № 5 (1921)

Qiyməti 25 qəpik

Ali Baş Komandan İlham ƏLİYEV:

“Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir”

Bütövlükdə xalqımızın və hər bir azərbaycanlının həyatında özünəməxsus iz qoymuş 2014-cü il artıq tarixə qovuşdu və artıq bir neçə gündür ki, yeni 2015-ci il ömrümüzə qədəm qoyub.

Azərbaycan cəmiyyətinin cari ildən gözləntiləri çoxdur. Dövlətimizin daha da tərəqqi etməsi, xalqımızın rifah halının yaxşılaşması, şəhər və kəndlərimizin abadlaşması hər birimizin arzusudur. Bununla belə ən böyük istəyimiz ilk növbədə Silahlı Qüvvələrimizin döyüş hazırlığının artırılması, Vətənimizin ayrılmaz parçası olan Dağlıq Qarabağın işğaldan azad edilməsidir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dövlətin etibarlı müdafiəsi və ərazi bütövlüyümüzün təminatı baxımından həmişə ordu quruculuğuna böyük önəm verib. Ölkə başçısı tez-tez cəbhə bölgələrinə səfərlər edib, hərbi hissələrimizin döyüş hazırlığı və məişət şəraitlə yaxından tanış olub. Bilavasitə səngərlərdə, xidmət yerlərində döyüşçülərlə görüşən dövlət başçısı qüsuruz xidmətlərinə görə onları mükafatlandırır, ordu və medallarla təltif edib.

Prezident İlham Əliyevin ötən ilin son günlərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən bir daha Dağlıq Qarabağ problemi və ordu quruculuğuna toxunması dövlət başçısının bu məsələlərə prioritet mövqeden yanaşmasının bariz nümunəsidir.

Ölkəmizin xarici və daxili aspektlərdə əldə etdiyi nailiyyətləri vurğulayan dövlət başçısı Dağlıq Qarabağ probleminin həllinin



həllinin ləngiməsindən narahatlığını gizlətmir: "Ancaq əfsuslar olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu il də öz həllini tapmamışdır. Buna səbəb Ermənistanda kriminal, qanlı diktatura rejiminin mövcudluğudur. Ermənistan sülh istəmir. Bütün səylərini ona qoyub ki, sülh danışıqları aparılmasın, yaxud da ki, imitasiya naminə aparılsın".

Ötən il erməni təxribatçı

qruplarının Azərbaycan mövqələrinə hücum etməmiş, iqtisadi potensialımız, qüdrətli ordumuz var".

Doğrudan da, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun imzaladığı döyüş hazırlığı planına əsasən, 2014-cü il uğurla başa vurmuş ordumuzun bölmələri həm düşmənlə təmas şəraitində gecə-gündüz demədən Azərbaycan torpaqlarının keşiyində ayıq-sayıq dayanıb, həm də gündəlik döyüş məşğələlərində dur-

madan hazırlığını artırır. İl ərzində keçirilmiş müxtəlif səviyyəli təlimlərdə Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə məxsus bölmələr nəyə qadir olduqlarını ortaya qoydular.

Eyni zamanda Ermənistan ordusunun bölmələri ötən il qoşunların təmas xəttində dəfələrlə döyüşçülərimizi təxribata çəkmiş, mövqələrimizə hücumlar təşkil etmişlər. Düşmənin belə təxribatlarının qarşısı

çoxdur. Bizim siyasi gücümüz, iqtisadi potensialımız, qüdrətli ordumuz var".

Doğrudan da, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun imzaladığı döyüş hazırlığı planına əsasən, 2014-cü il uğurla başa vurmuş ordumuzun bölmələri həm düşmənlə təmas şəraitində gecə-gündüz demədən Azərbaycan torpaqlarının keşiyində ayıq-sayıq dayanıb, həm də gündəlik döyüş məşğələlərində dur-

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qətiyyətlə alınıb.

Azərbaycan xalqına müraciətində dövlət başçısı 2015-ci ildə də Silahlı Qüvvələrə yüksək qayğı göstəriləcəyini vurğulayıb: "Gələn il ordu quruculuğuna, ordumuzun inkişafına 5 milyard dollara yaxın vəsait ayrılacaq ki, bu da yoxsul, dilənçi Ermənistanın ümumi büdcəsindən iki dəfədən çoxdur".

Təbii ki, dövlət başçısının bu mövqeyi ordu rəhbərliyinin və hər bir zabıt, gizir və əsgərin üzərinə əlavə məsuliyyət qoyur. Vətənimizin qarşısında duran Qarabağ kimi tələyüklü problemin həllinə hazır olmaq üçün ordumuzda, hissələrimizdə hərbi intizamın, döyüş və mədəni-psixoloji hazırlığın daha da yüksəldilməsi böyük önəm kəsb edir.

2015-ci ilin ilk günlərindən Silahlı Qüvvələrimizin fəaliyyətində bir canlanma müşahidə edilməkdədir. "Həyəcan" signalı ilə başlanan yeni tədris mövsümü ordumuzun bölmələrinin fəaliyyətində irəliyə doğru önəmli addım olacaq. Tədris illi ərzində əsgərlərin fərdi hazırlığından tutmuş kompleks məşğələlərə, komanda-qərargah və taktiki təlimlərə qədər bütün lazımi tədbirlər keçiriləcək.

Təsədüfi deyil ki, döyüş hazırlığı planına əsasən, bütün qoşun növlərinin döyüş qabiliyyətinin daha da möhkəmləndirilməsi bu il ordu rəhbərliyi tərəfindən müəyyən edilmiş əsas məqsəddir. Hərbi hissə və birləşmələrdə hərbi intizamı daha da möhkəmləndirmək, şəxsi heyətin mədəni-psixoloji hazırlığını artırmaq, hərbi kollektivlərdə döyüş ruhunu yüksəltmək Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən qoşunlarımızın şəxsi heyəti qarşısına bir vəzifə kimi qoyulub.

Silahlı Qüvvələrimizdə aparılan döyüş hazırlığı tədbirləri bir daha göstərir ki, Azərbaycan Ordusu qarşısında duran əsas vəzifəni - ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadirdir.

Əbülfət QASIMOV,
"Azərbaycan Ordusu"

Türkiyə mediası: Prezident İlham Əliyevin Ankaraya səfəri regionda gələcəyin inkişaf strategiyasını müəyyənləşdirdi

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri qardaş ölkənin kütləvi informasiya vasitələrinin əsas mövzusu olaraq qalmaqda davam edir.

"Anadolu" agentliyi, "Sabah", "Cümhuriyyət", "Yeni Şəfəq", "Hürriyyət" və digər qəzetlər, ölkənin aparıcı televiziya və radio kanalları səfərlə bağlı materiallar verir. Bu səfərin, ölkələrimiz arasında imzalanan sənədlərin əhəmiyyəti, dövlət başçılarının bəyanatlarında səsləndirdikləri fikirlər təhlil edilir. Prezident İlham Əliyevin Ankaraya səfərinin regionda gələcəyin inkişaf strategiyasını müəyyənləşdirdiyi əsaslandırılır. Bu strategiyanın geniş bir coğrafiyada sürətli inkişafa təsir edəcəyi barədə mülahizələr diqqətə çatdırılır.

Qeyd edilir ki, aprelin 24-də Cənabqala səfərinin 100 illiyi ilə əlaqədar Türkiyədə təşkil olunacaq dövlət mərasimlərinə Prezident İlham Əliyevin türküyli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən dəvət olunması Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistanın təcavüzkar mövqeyinə göz yuman və saxta "erməni soyqırımı" iddialarını dəstəkləyən qüvvələrə qarşı önəmli mesajdır.

Türkiyə mediası Azərbaycan-Türkiyə münasibətlərinin inkişafının xalqlarımızın ortaq marağı olduğunu diqqətə çatdırır.

AzərTAc

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

17 yanvar 2015-ci il.

Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi cəhdi və bunun nəticəsində itki verərək geri çəkilməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və uyduzmadır.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

* * *

17 yanvar 2015-ci il.

Yanvarın 19-dan 23-dək Hohenfels (Almaniya) şəhərində "Combined Resolve-4" təliminin əsas planlaşdırma konfransı; yanvarın 19-dan 30-dək Buxarest (Rumıniya) şəhərində təhlükəsizlik siyasəti və Avropaya inteqrasiya üzrə ixtisaslaşdırma kursu; yanvarın 19-dan fevralın 13-dək Kollinqvud (Böyük Britaniya) şəhərində zabıtlar üçün eksklüziv iqtisadi zonanın mühafizəsi kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

* * *

18 yanvar 2015-ci il.

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərdə sutka ərzində atəşkəs rejimi ümumilikdə 62 dəfə pozulub. Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcəvan rayonunun Berkəber və Paravakar kəndlərində yerləşən mövqələrdən Qazax rayonunun Qızılcıq, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Noyembəryan rayonunun Barekamavan və Dovex kəndlərində yerləşən mövqələrdən Qazax rayonunun Kəmərlı, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adisiz yüksəkliklərdə yerləşən mövqələrimizi atəşə tutublar.

Tərtər rayonunun Göyax, Çaylı, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Sıxlar, Cəvahirli, Şuraabad, Novruzlu, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkinə, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adisiz yüksəkliklərdə yerləşən mövqələrdən Silahlı Qüvvələrimizin mövqələri atəşə tutulub.

Düşmənin cavab atəşi ilə susdurulub.

* * *

19 yanvar 2015-ci il.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməkə sutka ərzində atəşkəs rejimini ümumilikdə 53 dəfə pozub.

Ermənistan Respublikasının İcəvan rayonunun Berkəber və Paravakar kəndlərində yerləşən mövqələrdən Qazax rayonunun Qızılcıq, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Noyembəryan rayonunun Barekamavan, Dovex və Berdavan kəndlərində yerləşən mövqələrdən Qazax rayonunun Qaymaqlı, Kəmərlı kəndlərində və adisiz yüksəkliklərdə yerləşən mövqələrimizi atəşə tutulub.

Tərtər rayonunun Göyax, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Sıxlar, Kəngərli, Cəvahirli, Mərzili, Sarıcalı, Qaraxanlı, Xocavənd rayonunun Kuropatkinə, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Vəysəlli, Cəbrayıl rayonunun Mehdi kəndləri yaxınlığında, həmçinin Füzuli və Cəbrayıl rayonları ərazisindəki adisiz yüksəkliklərdə yerləşən mövqələrdən Silahlı Qüvvələrimizin mövqələri atəşə məruz qalıb.

Düşmənin cavab atəşi ilə susdurulub.

AzərTAc

Alman-Azərbaycan Forumunun Nəzarət Şurasının növbəti iclasında Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olub.

Əvvəlcə Forumun idarə heyətinin sədri Hans-Eberhard Şlayer təşkilatın 2014-cü il ərzində fəaliyyəti və 2015-ci ildə qarşıda duran vəzifələri barədə çıxış edib. İclasla məruzəçi qismində dəvət olunmuş Almaniya hökumətinin Rusiya, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin vətəndaş

Alman-Azərbaycan Forumunun iclasında əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub

cəmiyyəti ilə münasibətlər üzrə koordinatoru, Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi, Şərqi Avropa üzrə tanınmış mütəxəssis Qer-net Erler Ukrayna böhranı ilə əlaqədar yaranmış yeni vəziyyət kontekstində Almaniyayın regiondakı maraqları və fəaliyyətinə dair məruzə ilə çıxış edib. Dağlıq Qarabağ münaqişəsinin dəhşətli əhəmiyyətini vurğulayan ki, problemin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həlli pro-

sesi çətinləşib. Almaniya özünü Cənubi Qafqaz ölkələrinin tərəfdaşı kimi görür və Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə dəstək verməyə hazırdır.

Avropa İttifaqının sabiq komissarı və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Günter Ferhoy-qen Qərbin Kırım problemi-nə və Dağlıq Qarabağ münaqişəsinə fərqli yanaşma-sını tənqid edib. O deyib ki, Avropa İttifaqı Rusiyaya qarşı münasibətini Erme-

nistana da göstərməlidir. Münaqişənin həllinin uzanmasından ən çox öz torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı əziyyət çəkir. Onların hüquqları 20 ildən artıqdır ki, pozulur. Ən qısa zamanda həmin insanların öz evlərinə qayıtmaları üçün şərait yaradılmalıdır.

Bu fikirləri isə Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer söyləyib.

Səfir Perviz Şahbazov isə çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmadığını, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqə ilə izah edib. O bildirib ki, təcavüzkar siyasəti ilə Ermənistanı uğursuzluğa düçar etmiş bu ölkənin hakimiyyəti Dağlıq Qarabağ bölgəsi və digər torpaqlarımızın işğalına son qoymalıdır. Münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişin açarı işğal edilmiş Azərbaycan ərazilərinin azad olunmasıdır.

Tədbir iştirakçıları Alman-niyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə daha yaxından cəlb olunmasının, münaqişə tərəflərinə münasibətdə aydın mövqə nümayiş etdirilməsinin zəruriliyini bildirib, Alman-Azərbaycan Forumunun bu məsələyə daim öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Alman-Azərbaycan Forumu ölkələrimiz arasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlərin dərinləşdirilməsinə töhfə vermək məqsədini daşıyır. Forumun tərkibinə Almaniyayın tanınmış ictimai-siyasi xadimləri daxildir.

AzərTAc

20 Yanvar - tarixin qan yaddaşı



Heydər ƏLİYEV:

“Bu təcavüz nəticəsində həlak olanlar xalqın qəhrəmanlarıdır, millətin qəhrəmanlarıdır”



... Şəhidlər xiyabanında 9128 gündü dinən, danışan müqəddəs sükutu duymalısan, bu sükutun dilini bilməlisən. Bu sükut deyir ki, torpağın təkindəyken çəsmənin varlığından kimsənin xəbəri olmur. Bir bel ağzı qurdaladınsa, varlığı kükrəyişindən bəlli olur. Bu kükrəyişin qarşısını heç bir qüvvə ala bilmir. Zamanında əli-qolu bağlanan milli heysiyyət də belədi; milli-azadlıq hərəkatı bu kükrəyiş kimidi. “Nə yatmışsan, Qoca Vulkan?” deyirdi Məmməd Araz; Qoca Vulkan oynamışdı. Sovet imperiyası bu oyanışa “qılınc çəkdi”; imperiyanın siyasətinin yedəyinə düşüb gələn 19 yanvar gecəsində Cavanşir sinəsindən, Babək qolundan, Cavad başından, Xətai biləyindən... - Vətən ürəyindən yaralandı. İmperiya 177 illik il-haq zəncirini qırmaqda olan bir xalqın müstəqillik, azadlıq niyyətini dağıtmaq istədi. Bacarmadı. Xalqın dönməz iradəsi qarşısında diz çökdü.

O müqəddəs sükutu söz, səs, avaz yozumunun bizim də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir” - kəlamının işığında təşkil edilən “Azadlığa gedən yolda” tədbirində duydum, hiss elədim. 20 Yanvar faciəsinin unudulmayan (unudulmayacaq!) ağrılarından dikələn, eməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin söz, rejissura təqdimatında da gördük.

“Ağlamaq yeri deyil, ağlama”, deyirdi Məmməd Araz. Önsüz da faciə yüklü o gecənin sızılıtları, ağır-acısı canımızdan üzülən deyil, üzüləcəkdir. Birçə təsəlli-miz var: Şəhidlər verdik, müstəqillik qazandıq, ilhaq zənciri qırıldı...

Müdafie naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana müvafiq keçirilən bu tədbirin aparıcısının - Abdulla Qurbaninin - təqdimatı hamının düşüncələrini bir macraya yönəldir: müstəqilliyimizin cəfakəsi kimi, şəhid olanlarımızın yaşadıqları xatirələr, tarixi axarından çıxardan ömürlərinə, ayırı biçim tarixləşən ömürlərinə ehtiram tədbiridi bu tədbir...

Aparıcı 20 Yanvar faciəsindən, Heydər Əliyevin Moskvada bu faciəyə görə bəyanat vermasından danışır, “Bu günümüze görə o

qəhrəmanlara borcluyuq”, - deyir...

... Bir dəqiqəlik sükut Şəhidlər xiyabanında gördüyüm sükutun eynidi. Bu sükutun məzmununu da duyduq, hiss elədik. O gecəyə görə 25 il yaşadığımız ağır-acılar bizim xalq kimi, millət kimi yaşam,

70 illik bir sıxıntıdan xilasolma niyyətini dağıtmaqda gələnlərin silahlı gəlişi 1920-ci il xatirlədi... Onda imperiya müstəqilliyimizi əlimizdən almışdı. Elə güman edirdi ki, yenə belə olacaq. Yenə üçrəngli bayrağı ucalardan endirəcək, yerinə öz

“Varıq, var olacağıq!” deyən xoreoqrafik hərəketlər güllələrlə tamamlanır. Güllələr o gecənin can köynəyi olan musiqini də çilikləyir. Atılan güllələrlə məhəl qoymayan bir gəncin əlində üçrəngli bayrağı dalgalandı. Analar sinələrini oğullara atılan

cili yardım“ları güllələsə də, nələr baş verdiyini evinin pəncərəsindən müşahidə etmək istəyən ağbircəyi-ağsaqqalı da İttifaqa düşmən bilib məhv eləsə də, xalq istəyindən dönmədi... O gecə qəhrəmanlıq gecəsi idi. Güllələr əlində üçrəngli

də aparılır. Bu, 1990-cı il yanvarın 22-də şəhidlərin dəfninin rəmzi görülmüşdür. Onda şəhidlərimiz Hökumət Evinin qarşısından sonralar Şəhidlər xiyabanı adlandırılacaq Dağüstü parkacan çıxınırlar aparıldı. Bu, xalqın şəhidlərimizə, şəhidliyə sonsuz ehtiramının təzahürü idi. Bu ehtiram tarixin ciğirdaşıdır: nə qədər xalqımız var, şəhidlərimiz, şəhidliyimiz unudulmayacaq. Axı, ümummilli liderimiz Heydər Əliyev demişken, “onlar xalqımızın qəhrəmanlarıdır. 20 Yanvar günü milli qəhrəmanlıq günümüzdür. Bu gün təkəce faciə günü deyil, xalqın imperiya üzərində qələbə günüdür!”

Oğlanlardan biri fəryad edən anaya yaxınlaşır. Oğul mehri ilə ona baxır. İkisinin də gözələrində qəhər var: Faciə. Bu faciənin bir adı var: imperiya xisləti. Qırılan musiqi davam edir. Bu rəmz tədbir iştirakçılarına, tədbir iştirakçılarına təmsalında bir həqiqəti dikte edir: xalq üçün, Vətən üçün yaşanan ömürlər qırılır. Belə ömürlər xalqın varlığında yaşanılır. Tarixə dərs olmaqla. Tarixi öz qanunı axarına qaytarmaqla...

Xoreoqrafik təqdimatda rəmzlər - hərəketlər məzmun etibarilə düşündürücüdü: xalq müstəqilliyi naminə ölmünə belə hazırırsa, heç bir qüvvə onu tutduğu yoldan döndərə bilməz. 1990-cı ilin 20 Yanvarında Sovet imperiyası anladı ki, zaman o zaman deyil. 1920-ci il bir daha təkrar oluna bilməz. Xalq bəna imkan verməz. Şəhidliyinə gedər, ancaq müstəqillik niyyətindən qətiyyətlə çəkməz...

20 Yanvar faciəsinə həsr olunmuş bu ədəbi-bədii kompozisiya yaşanılmış faciəni yenidən, bir ayrı biçim yaşatmaq gücündəydi. İstər aparıcının səsləndirdiyi fikirlər, istər xoreoqrafik təqdimat, istərşə də musiqi o gecənin məzmununu açmağa xidmət edirdi. İstər Niyazi adına Azərbaycan Dövlət Simfonik Orkestrinin təqdimatında musiqi parçaları, Cahangir Cahanqirov adına xorun səsləndirdiyi bəstələr, istər professor Ramiz Quliyevin ifasında (tar) “Segah muğamı”, istərşə də Rəhil Qasimovun, Aytac Şixəlizadənin, Bəyimxanım Vəliyevanın oxumaları o gecənin gətirdiyi faciənin səs yozumunu olur.

Otən ilin avqust ayında atəşkəs rejimi pozularkən Biləsuvar rayonunun Nərimankənd kəndindən olan 3 hərbcimiz şəhid olmuşdu. Şəhid Pərvinin 7 yaşlı oğlu dəfn mərasimində demişdi: “Mən atasız da böyüyə bilərəm, tək Vətən yaşasın”...

Aparıcı şəhid balasının bu kəlmələrini deyincə, nədənsə, sağma-soluma baxıram. Hərbcilərin baxışlarından da bu fikirləri duymaq çətin deyil...

Tədbirin sonunda Müdafie nazirinin müavini general-leytenant Kərim Vəliyev ədəbi-bədii tədbirin təşirliyinə yardımçı olduqlarına görə musiqi kollektivlərinə və ifaçılara təşəkkür edir...

Rəşid FAXRALI,
"Azərbaycan Ordusu"

Müdafie Nazirliyinin təsdiq etdiyi plana əsasən, ordumuzun hissə və birləşmələrində 20 Yanvar faciəsinə həsr olunan tədbirlər təşkil edilib.

Bakıda yerləşən ordu birliyində də 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb. Tədbir ilk öncə Şəhidlər xiyabanını ziyarət etməkə başlanıb və Sumqayıt şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önündə davam etdirilib. Tədbiri ordu birliyinin komandiri açaraq geniş çıxış edib.

Polkovnik Qiyas Abbasov bildirib ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecədə Azərbaycan xalqı sinəgə çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu.

var olma istəyimizi bir boyda dikəldib.

"Bir anlığa 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin xatirləyək", - deyir aparıcı. H.Aslanov adına Mərkəzi Zabitlər Evi xoreoqrafiya qrupunun təqdimatında o gecənin necə gəldiyini, nələr törətdiyini, nələrdən cəkindiyini, nələrə heyretləndiyini görürük...

bayrağını asacaq. 1920-ci ildən 1990-cı ilə kimi bu bayraq siyasət yelleri esdirdi və 70 ildən sonra didik-didik elədi...

Gəldi. Faciə törətsə də sındı, əyildi, xalqın iradəsi önündə nə qədər gücsüz olduğunu hiss elədi.

... Küçələr insan nəhridi. "Ayağı yer yutanlar" küçələrdə. Camaatı güllələyirlər.

güllələrə siper eləyir, oğullar analara atılan güllələrə. Bu güllələr müstəqilliyimizə, azadlıq istəyimizə atıldıqları üçün insanlar ölümə qanşır gedir, ölümün gözünə dik baxırlar. Bu ölüm Sovet imperiyasının siyasət köynəklə məqsədidi. Bu ölüm yolunda ancaq xalq saxlaya bilər. Cavanları, qocaları, uşaqları qanına-qəltan eləsə də, yaralıları köməyə gələn "Tə-

bayrağımız dalgalandıran cavan deyir. Səntirəyir, ancaq yoxılır. Diziüstə yerə çökür bayraqdar, qanlı bayraq hələ də dalgalandırmırmıdır. Başqa bir cavan yaralı qolları arasında saxlayır, bayrağı yerə düşməyə qoymur. "Bu bayraqa enməyəcək! Heç zaman enməyəcək!" deyir sanki...

O qanlı bayraq bayraqdarın şəhidlik kəfəni olur... Şəhid bayraqdar çıxınırlar

Həm faciə, həm də qəhrəmanlıq səhifəsi...



Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20

Yanvar hadisələrindən 25 il keçir. Keçmiş Sovet hərb maşınının həmin gün Azər-

baycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən

ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Q.Abbasov qeyd edib ki, böyük itkilərlə, günahsız insanların qətlə ilə nəticələnən 20 Yanvar faciəsi, Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycanı qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əylməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

Sonra çıxış üçün söz ordu birliyinin komandir müavini polkovnik Valeh Rəcəbova verilib. V.Rəcəbov qeyd edib

ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, fəvqəladə vəziyyət elan edilməsindən əvvəl, Sovet ordusu Azər-

baycanın paytaxtında və digər bölgələrdə zorakı əməliyyatlara başladı. Faciə zamanı 131 insan öldürüldü,



744 insan ağır xəsarət aldı, 400 nəfər işə qanunsuz olaraq həbs edildi və çox sayda insan itkin düşdü. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə dərin nifrəti ni ifadə edir. Xalqımızın xatirə yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Umum-xalq Hüzün Günü kimi geniş qeyd edilir.

Polkovnik Mənasib Babayev, polkovnik-leytenant Teymur Məmmədov və başqaları da çıxışları zamanı qeyd ediblər ki, Azərbaycanın başına tarix boyu gətirilən beləlik xalqımızı, millətimizi daim bir olmağa səsləyir.

Anım tədbiri şəhid məzarlarının üzərinə gül dəstələri qoyulması və Dövlət himninin səslənməsi ilə başa çatıb.

Leytenant
Ceyhun CƏFƏRLİ,
"Azərbaycan Ordusu"



20 Yanvar - tarixin qan yaddaşı



Azadlıq təşnəsi, müstəqillik arzusu

... 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində Azərbaycan tarixində ən qanlı faciələrdən biri baş verdi. Keçmiş imperiyanın ağır hərbi texnika ilə silahlanmış ordusu bir neçə istiqamətdən şəhərə hücum edib əliyalın dinc əhalini gülləbarana tutdu. Heç bir günahı olmayan dinc əhali tankların hücumuna məruz qaldı. Ölənlərin cəsədləri təninməz hala düşdü. İmperiya əsgərləri nə qədər amansız olsalar da, xalqımızın iradəsini qıra bilmədilər. azadlıq təşnəsi, müstəqillik arzusunun söndürə bilmədilər.

Tarixi sınaqlardan həmişə məğrur çıxmış xalqımız 1990-cı ilin 20 yanvar şəhəri ni güllə səsləri, göz yaşı və dözülməz ağrı-acılarla açdı. Həmişə insanların qürurlu, gülürlü gezdirdi küçə və yollar bir gecənin içində al qana boyanmışdı. Həmişə kədər və qəm dolu baxışlarla ürəkdağlayan mənzərələrə baxırdı. Sovet əsgərlərinin atdığı odlu güllələr yaşamaq, ömür sürmək arzusunda olan neçə-neçə insanın ömür yolunu yarıda kəsmişdi.



Gecənin bir aləmində imperiya qüvvələri təkə insanları öldürməklə kifayətlənməmişdi. Onlar yaşayış evlərini, yol kənarında dayanmış avtomobilləri də nişangaha götürərək atəş açmışdılar. Qarşılarına çıxan şəhər sakinlərini son dərəcə amansızlıqla, qəddarlıqla qətlə yetirmişdilər. Küçələr qan içində idi. Bu, xalqımızın azadlığı uğrunda mübarizəyə qalxmış və şəhid olmuş oğul və qızlarımızın qanı idi.

Hamımızı sarsıdan qanlı şənbə gecəsində azadlığımız və müstəqilliyimiz uğrunda şəhid olan oğul və qızlarımızı keçmiş bolşevik Kirovun adını daşıyan parkda dəfn etmək qərara alındı. Bundan sonra bu park onun adını daşımayacaqdı. İndən sonra bura Şəhidlər xiyabanı adlanacaq və xalqımızın müqəddəs ziyarətgahına çevriləcəkdirdi.

gün xalq göz yaşları içində öz övladlarını torpağa tapşırırdı. Sanki qəranfillərdən küçələrə xalı döşənmişdi. Bayraqlar endirilmiş, hər yerdə ağacların budaqlarına, divarlara, daşlara da qara lentlər bağlanmışdı. Dəfn mərasimində iştirak edənlər azadlıq və müstəqilliyimiz uğrunda qurban gedən insanlar üçün göz yaşları axıdırırdılar.

Mərasim Azadlıq meydanından başlanmışdı. Xalq şəhid övladlarını çiynlərində aparırdı. Bu, sanki böyük bir qəm karvanı idi. Bütün bunları gördükcə qisas hissimiz daha da coşurdu. Şəhidlərin ruhu bizi intiqama səsləyirdi.

Əslində 20 Yanvar faciəsi həm də Azərbaycan xalqının tarixində bir qəhrəmanlıq səhifəsi kimi əbədi qalacaq. Çünki həmin gün xalq öz müstəqilliyinə qovuşmaq əzmini ifadə edirdi.

Hər il 20 Yanvar faciəsinin ildönümü qeyd olunanda "Bu qan yerdə qalmayacaq" cümlesi yaddaşlarda tərpənir, dillərdən düşmür. Yəni də əllərimizdə al qəranfillər şəhidlərin məzarı önündə dayanıb baş əyəcək, diz çökəcək və bu sözləri təkrar edəcəyik...

İllərin təqviminə 20 Yanvar tarixi qara hərflərlə yazılıb. Neçə illərdir ki, həmin tarix xalqımız tərəfindən Ümumxalq Hüzün Günü kimi

qeyd edilir. Xiyabana ziyarətə gələnlərin ardı-arası kəsilmir. Xalqımız azadlığı və müstəqilliyi uğrunda şəhid olanları heç vaxt unutmur, yaddan çıxarmır. Qanlı faciənin ildönümü ərəfəsində bir çox təşkilatlarda, tədris müəssisələrində şəhidləri anmaq üçün mərasimlər keçirilir.



Bələ tədbirlərdə həm 20 Yanvar, həm də Qarabağ döyüşlərində şəhid olan oğul və qızlarımızın xatirəsi hörmətlə anılır. Orta məktəblərdə keçirilən mərasimlər daha da yaddaşlara qalır. 20 Yanvar faciəsində şəhid olanları biza necə döyüşməyi, necə mü-

barizə aparmağı öyrətdilər. Bunu biza canlı-canlı göstərdilər. Cəsarət və hünərləri ilə biza igidlik və qəhrəmanlıq dərsləri keçdilər.

Xalq heç vaxt qəhrəmanlarını unutmur, cəsur oğul və qızların xatirəsini əbədləşdirir. Şəhidlərin şərəfinə böyük bir xiyaban salınıb. Müqəddəs and yerimiz olan ziyarət-



gahda "Əbədi məşəl" abidə-kompleksi ucaldılıb. Bu məşəl sanki müqəddəs xiyabanı tamamlayır, onu daha da əzəmətli və uca göstərir.

Ədliyyə mayoru
Məhərrəm ƏLİYEV

Müdhiş gecədə

Azərbaycan xalqı uzun illər məşəqqətlərə, ağrı-acılara sina gərib. Səvinci bir anlıq, kədərli isə əsrlərə sığmayan bu xalqın yaxın tarixinə nəzər salanda başa düşürük ki, tariximizdə nə qədər faciələr yaşanıb.

1828-ci il Türkmənçay müqaviləsi Azərbaycanın si-nəsində sağlamlayan bir sırım, bir yara idi.

Həmin vaxt Vətənimiz iki yere parçalandı. Araz çayı sərhəd olmaqla Şimali və Cənubi Azərbaycana bölündük. İki əsrdən çox əsərdə yaşadığımız Nəhayət, 1989-cu ilin axırlarında xalqımız bir daha öz azadlığına qovuşmaq üçün ayağa qalxdı, Azadlıq meydanına axışdı. Əsrlər boyu öz azadlığına qovuşmaq üçün çarpışan bu xalqa geniş meydan yarandı. Həmin vaxt Moskvanın əlaltıları olan rəhbərlər hər vechlə xalqın azadlıq uğrunda çağırışlarının qarşısını almağa çalışdılar. Xalqın hiddətindən, demokratiya uğrunda tələblərindən qorxan xəyanətkar rəhbərlər kömək üçün mərkəzə müraciət etdilər.

Əlbəttə, xalqın müdrik ağsaqqalı çoxdan vəzifədən uzaqlaşdırılmışdı. Qorbaçovun qərarı ilə yanvarın 19-dan 20-nə keçən gecə Ba-

kiya güclü qoşun yeridildi. Öz azadlığı uğrunda meydana toplaşmış əliyalın xalq gülləbarana tuş gəldi. Günahsız insanlar tankların tirləri altında xıncım-xıncım əzildi. Hər tərəf bir andaca al qana boyandı. Hələ bu azmış kimi, xalqın güzgüsü sayılan Azərbaycan televiziya-sı sıradan çıxarıldı, ilk özəl televiziya olan ANS-in çıxışlarına isə qadağa qoyuldu. Bütün ölkə matemə büründü. Xalqın haqq dəyən dili kəsildi.

Bütün bu qadağalara baxmayaraq ümummilli liderimiz Heydər Əliyev özünü və ailəsini çətin vəziyyətdə qoyaraq Moskvada xarici jurnalistlər üçün brifinq keçirdi və keçmiş Sovet rəhbərlərinin yaramaz hərəkətlərini bütün dünyaya bəyan etdi.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları hakimiyyətə gəldiyi ilk gündən azadlıq çarçısı olan 20 Yanvar şəhidlərinə böyük qiymət verib, onların ailə üzvlərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün işlər görməyib. Hazırda bu istiqamətdə dövlət siyasəti davam etdirilir.

Metanət İMAMQULUYEVA,
Cəmşid Naxçıvanski
adına Hərbi Lisey

Milli qürur günümüz

Qədim zamanlardan formalaşmış milli dövlətçilik ənənələrinə sahib olan xalq heç vaxt əsərə təbə baş əyməz. Məhz elə Azərbaycan xalqı da min illərdən bəri müstəqilliyi uğrunda mübarizə aparıb. XX əsrin əvvəllərində Şərq aləmində ilk demokratik respublikanı yaradan xalqımız həmin əsrin sonunda ikinci dəfə öz dövlət müstəqilliyini elan edərək tarixi ənənələrini bərpa etdi. 1991-ci ilin oktyabrında bərpa olunan dövlət müstəqilliyi heç də asan qazanılmadı. Keçmiş imperiya 1988-ci ildən başlanan milli azadlıq hərəkatını 1990-cı ilin yanvar ayında boğmağa çalışsa da, xalqımızın mübarizə əzmini qıra bilmədi. 20 Yanvar qürur günü kimi tariximizə qızıl hərflərlə yazıldı.

20 Yanvar hadisələrindən 2 gün əvvəl Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinə ermənilər qəflətən hücumə keçmişdilər. Qeyri-bərabər döyüşdə vətənpərvər oğullarımız ağır itkilər vermələrinə baxmayaraq,



düşməni geri çəkilməyə məcbur etdilər. Sədərəkdə erməni quldurları ilə Vətənimizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlər tarixə Sədərək döyüşləri adı ilə düşdü. Burada ilk irimiqyaslı döyüş 1990-cı il yanvarın 18-də, axırıncı döyüş isə 1993-cü il avqust-

tun 13-də olub. Bu müddət ərzində Sədərək 14 dəfə düşmənin güclü hücumuna məruz qalıb. 500-ə yaxın yarınları döyüşlər tarixə Sədərək döyüşləri adı ilə düşdü. Burada ilk irimiqyaslı döyüş 1990-cı il yanvarın 18-də, axırıncı döyüş isə 1993-cü il avqust-

hərbi təcavüzü qəhrəmanlıqla dəf etmişlər. Sədərək döyüşlərində 109 nəfər qeyrətli Vətən övladı şəhidlik zirvəsinə ucalmış, 500 nəfərə yaxını isə yaralanmışdır.

Əgər 1990-cı illərin əvvəllərində muxtar respublikamızın müdafiəsində döyüşçülə-

rimiz təkə ov tufəngi və kiçik çaplı silahlarla silahlanırdısa, bu gün müasir döyüş qabiliyyətinə malik olan Əlahiddə Ümumqoşun Ordusunun silah arsenalından düşmən hücumlarını dəf etməyə, işğalçılara layiqli cavab verməyə hesablanmış silah-sursat mövcuddur. Bu silah və texnikanın sirlərinə dərin bələd olan döyüşçülərimiz müharibə zamanı düşməne göz açdırmazlar. Tam əminliklə deyə bilərik ki, bu gün Naxçıvan Muxtar Respublikasında inkişafın təntənəsini özündə yaşayan Əlahiddə Ümumqoşun Ordusunun gücü qədim diyarın malik olduğu hərbi qüdrətin əyani göstəricisidir.

Əlahiddə Ümumqoşun Ordusunun bu gücə qovuşmasında xalq-ordu birliyi də mühüm rol oynayır. Çünki xalq ordusu, ordu xalqa güvənirsə, o zaman heç bir düşmən bizi məğlub edə bilməz. Elə bütün bunları nəzərə alan Əlahiddə Ümumqoşun Ordusunun mənavi-psixoloji təminat şöbəsi mətəmədi olaraq şəxsi heyətlə ictimaiyyət nü-



mayəndələrinin görüşünü təşkil edir, tarixi-ələmətdar günlərdə mədəni-kütləvi tədbirlərin keçirilməsinə nail olur. Bu dəfə təşkil olunan tədbir 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuşdu. Sədərəkdə yerləşən bölmələrimizdən birində keçirilən tədbirdə ilk olaraq Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordusunun mənavi-psixoloji təminat şöbəsinin rəisi zabit Mirqiyas Rüstəmov çıxış edərək bildirdi ki, 25 il bundan əvvəl baş vermiş Qanlı Yanvar hadisə-

lərini bu gün biz qürur günü kimi qeyd edirik. Çünki azadlığa gedən yolda şəhidlərimiz şanlı tarix yazdılar. Bu gün Azərbaycan müstəqildir. Onun Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular əcdadlarının şanlı hərbi ənənələrini şərəflə davam etdirərək öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyi bacarırlar. Ona görə də hər bir vətəndaşımızın onu qoruyan əsgərə inamı yüksəkdir. Bu faciənin 25-ci ildönümünə həsr olunan tədbirin Sədərəkdə yerləşən bölmələrimizdən birində keçirilməsinin rəmzi mənası var. Ona görə ki, 1990-cı ilin 20 Yanvar hadisələrindən 2 gün əvvəl - yanvarın 18-də Naxçıvan

Muxtar Respublikasının Sədərək kəndinə ermənilər qəflətən hücum etmişdilər və onda ilk şəhidlərimizi verdik. Bu gün isə qürur hissi ilə deyə bilərik ki, ata-babalarının şərəfli işini davam etdirən müstəqil Azərbaycanın mərd əsgərləri burada torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanırlar.

İctimaiyyət nümayəndələri və tanınmış ziyalıları tədbirdə çıxış edərək 20 Yanvar faciəsinin ilk siyasi qiymətini məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən verildiyini şəxsi heyətin nəzərinə çatdırdılar. Çıxış edənlər bildirdilər ki, bu gün müstəqilliyimizin qazanılmasına görə bu yolda canlarından keçən şəhidlərimizə borclu-yuq.

Tədbirdə Cəmil Məmməd-quluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Məhəmməd Tağı Sidiqi adına Naxçıvan Dövlət Kukla Teatrının, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin yaradıcı kollektivlərinin və Sədərək rayonunda fəaliyyət göstərən orta məktəblərin şagirdlərinin maraqlı çıxışları, vətənpərvərlik mövzusunda ifa etdikləri mahnılar və qiraət etdikləri şeirlər böyük maraqla qarşılandı.

Nəriman NƏCƏFOV,
Naxçıvan

Mübarizəmizin unudulmaz qurbanları

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində 20 Yanvar faciəsinə həsr edilmiş xatirə mərasimi keçirildi



Qanlı 20 Yanvar günlərində ağır və yerli doldurulmayan itkilər versək də, müstəqillik uğrunda silahsız və əliyalın apardığımız bu dinc mübarizədən qələbə ilə çıxdıq. Keçmiş SSRİ rəhbərliyinin Bakıda və Azərbaycanın digər bölgələrində keçirdiyi bu qəddar cəza aksiyası əslində müstəqillik arzulan və Dağlıq Qarabağ

separatçılarına loyallı münasibət göstərən metropolıyanın ikuizliylüyünə etiraz edən xalqı qorxutmaq məqsədi daşıyırdı. Qırqının şəhəri günü Bakıda və rayonlarda meydana insan dənizinə çevrildi. Bununla Bakı göstərdi ki, imperiyanın cəza maşını Azərbaycan xalqını qorxuda bilmədi! Ona görə 20 Yanvar faciəsi Azərbay-

can xalqının tarixinə qanlı hərflərlə yazılmış bir səhifədir və hər il şəhidlərimizin xatirəsi ölkəmizin hər yerində dərin ehtiramla yad edilir.

mizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Dövlət himni səsləndirildi.

Mərasimi giriş sözü ilə açan birinci dərəcəli kapitan Tərlan Seyfullayev 20 Yanvar qurbanlarının xatirəsinin həmişə uca tutulduğunu söylədi, tədbirə dəvət edilmiş qonaqları zala toplaşanlara təqdim etdi.

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin reisi, birinci dərəcəli kapitan Əlimərdan Quliyev 20 Yanvar faciəsinin tariximizdə tutduğu məqamdan danışdı, xalqımızın müstəqillik uğrunda və Ermənistanın torpaqlarımıza təcavüzünə qarşı apardığı mübarizənin önəmini vurğuladı. Zabit bildirdi ki, keçmiş Sovet hərbi maşınının Azərbaycanıda tətərdiyi qanlı qırğından 25 il keçməsinə baxmayaraq, xalqımız həmin gecəni daim xatırlayır. Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarının xatirəsini hörmətlə yad edir.



Gələcək hərbi dənizçilərin tədbirinə dəvət edilmiş Mühərribə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə xanım Abbas məktəbin silah paviyonuna toplaşmış insanları xəyalən 25 il əvvələ apardı. 20 Yanvar hadisələrinin canlı şahidi o zülmət gecədə baş vermiş amansızlıqları məktəbin zabit, müəllim və kursantların diqqətinə çatdırdı.

1990-cı il yanvarın 19-da SSRİ prezidenti Mixail Qorbaçov ölkə konstitusiyasının və müttəfiq respublika olan Azərbaycan qanunvericiliyinin bir sıra maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fəvqəladə vəziyyət

elan edilməsi haqqında fərman imzalamışdı. O vaxt Azərbaycanda əhaliyə heç bir məlumat verilmədən həmin gecə Sovet qoşunları fəvqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan Azərbaycan paytaxtına yeridildi. 35 min nəfərdən ibarət həmin ordu hissələrinin tərkibinə SSRİ Daxili İşlər Nazirliyinin böyük hissəsi, SSRİ DTK-nın "Alfa" qrupu, həmçinin Stavropol, Krasnodar və Rostovdan səfərbərlənmiş, tərkibinə hətta ermənilərin bələ daxil edildiyi rezervistlər müxtəlif istiqamətlərdən şəhərə daxil oldu. "Alfa" qrupu hələ yanvarın 19-da saat 19.27-də Azərbaycandan televiziyasının enerji blo-

kunu partlatmış, respublikada televiziya verilişləri dayandırılmışdı. O zaman həyatını təhlükədə qoysa da, Azərbaycanın böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyev respublikamızın Moskvadakı daimi nümayəndəsinə gələrək Qorbaçov hökumətinin bu cəza aktına öz kəskin etirazını bildirdi və hər zaman xalqının yanında olduğunu əməli işi ilə sübut etdi.

Azərbaycan Respublikası 20 Yanvar Cəmiyyətinin sədr müavini, istefada olan hərbi qulluqçu Mustafa Əliyev həmin günlərdə Azərbaycanın verdiyi ağır itkilərdən danışdı.

O ağır günlərdə Sovet qoşunlarının təcavüzü nəticəsində 131 insan öldürülmüşdü. Onlardan 117-si azərbaycanlı, 6-si rus, 3-ü yehudi, 3-ü tatar idi, 744 adam ağır xəsarət almış, 4 nəfər itkin düşmüş, 400 nəfər isə həbs edilmişdi. Yanvarın 20-də fəvqəladə vəziyyət elan edildikdən sonra əlavə 21 nəfər qətlə yetirilmişdi. Fəvqəladə vəziyyət elan edilməmiş Neftçala və Lankəran rayonlarında isə 20-dən artıq azərbaycanlı Sovet hərbiçiləri qətlə yetirmişdilər. Azərbaycan paytaxtının infrastrukturuna, şəhər sakinlərinə milyonlarla manat miqdarında maddi ziyan dəymişdi, yaşayış binaları, çoxsaylı yük və minik avtomobilləri yarasız hala salınmışdı. "Şanlı" Sovet hərbiçiləri Azərbaycan paytaxtında qarət və soyğunçuluqla da ad çıxarmayı bacarmışdı.

Tarixçi-etnoqraf Ramazan Hüseynli isə çıxışında 20 Yanvar faciəsindən əvvəllər də Azərbaycanın azadlıq istəyini boğmağa çalışan qüvvələrin ötən əsrin əvvəllərində xalqımıza qarşı törətdiyi qırğınlardan, Azərbaycan xalqının köməyinə Türkiyənin gəldiyindən və bununla bağlı apardığı tədqiqat işlərindən danışdı.

Xatirə mərasimində 20 Yanvar hadisələrinin özündə canlandıran sənədli film nümayiş etdirildi.

Əbülfət QASIMOV,
"Azərbaycan Ordusu"



20 Yanvar - tarixin qan yaddaşı



Lənkəran şəhidləri - altı nakam ömrün dastanı

Xalqlar həbsxanası adlandırılan, dağılmaqda olan Sovet imperiyası azadlıqsevər xalqımızı hər vaxtla məqsədindən döndərməyə cən atırdı.

1990-cı il yanvarın 20-də "xilaskar", "şanlı" qızıl ordu hissələrinin tarixi işğalçılıq əməllərinə sədiq qalaraq tək-cə paytaxt Bakıda deyil, ölkəmizin digər şəhər və rayonlarında da - Gəncə, Lənkəran və Neftçalada insanlığa sığmayan vəhşiliklər törətdi.

Artıq qızıl ordu birləşmələrinin Lənkərandə həyata keçirdiyi əməliyyatdan 25 il keçir. Lənkərandə məzuniyyətə olarkən o faciəli hadisələrin canlı şahidləri ilə görüşüb söhbət aparmağı qərara aldım.

Onunda ayaq saxlayıb dayandığım Lənkəran Şəhidlər xiyabanı... Xəzərin qoynunda məskunlaşan, doğmalaşan, baş-başa verib dərddəşəndə qoşalaşan şəhid məzarları... 20 Yanvar şəhidləri - əslən Lənkərandan olan 2 nəfər və 26 yanvar şəhidləri - 6 nəfər burada dəfn olunub.

Azadlıq uğrunda mücadilədən dönməyən Lənkəran şəhidlərinin qısa, lakin şəreyyəli ömürləri qəhrəmanlıq dastanına çevrildi.

1. **Abdullayev Təriyel Hacıbaba oğlu** - 1965-ci il fevralın 25-də Lənkərandə anadan olub. Subay idi.

2. **Bədəlov Rövşən Sey-**

fulla oğlu - 1965-ci il sentyabrın 25-də Lənkərandə anadan olub. Subay idi.

3. **Baxşiyev Salman Babaxan oğlu** - 1949-cu ildə Lənkərandə doğulub. Evli idi. 4 uşaq atası olub.

4. **Məmmədov Vaqif Məmməd oğlu** - 1960-cı il oktyabrın 14-də Lənkərandə doğulub. Evli idi. 3 uşaq atası olub.

5. **Məmmədov Şahin Zəhid oğlu** - 1972-ci il yanvarın 31-də Lənkərandə doğulub. Subay idi. Ailənin yeganə oğlu övladı olub.

6. **Məmmədov Rahim Vəliqə oğlu** - 1969-cu il aprelin 16-da Lənkərandə anadan olub. Subay idi.

Bakıda baş verən qanlı olaylar Cənuba doğru istiqamət alırdı. Onsz da paytaxtdan gələn qara xəbərlər Lənkəran camaatını təşviş



ichində saxlayırdı.

Bakı qırğınının Lənkərandə təkrar olunmasına nəmündələri idi. "Əliyalın, silahsız cavanlar meşələrini özələrinə müvəqqəti məskən etmişdilər. Şəhərin ağsaqqal və böyükələrinin də məsləhəti belə olmuşdu. Lakin fəlek deyir sən saydığını say, gör mən nə sayıram.

Lənkəran əməliyyatı yanvarın 26-sı 14.30-da yerdən toplanı, tanklarla, göydən vertolyotlarla başlamışdı.

Lənkəran Zabitlər Evinin ədəbi-bədii bölməsinin rəisi, respublikanın xalq artisti Qabil Quliyev o dəhşətli

günləri xatırlayaraq söylədi ki, meşəyə toplananların əksəriyyəti xalq hərəkatının nümayəndələri idi. "Əliyalın, silahsız cavanlar meşələrini özələrinə müvəqqəti məskən etmişdilər. Şəhərin ağsaqqal və böyükələrinin də məsləhəti belə olmuşdu. Lakin fəlek deyir sən saydığını say, gör mən nə sayıram.

Hadisə şahidlərinin dediyinə görə, gözələri qan örtmüş hərbiçilər (çağırılma-mış qonaqlar) 20-dən artıq insanın qolunu bağladılar. "7-8 nəfəri saxladılar ki, yaralıları və ölüləri maşınlarla yığsınlar. Bizi Lənkərandakı hərbi hissəyə gətirdilər. Sonra üzü üstə yığıb arxadan əlimizi, ayaqlarımızı məftillə boğazımıza bağladılar. Təpiklə, dubinka ilə döydürdülər. Sonra vertolyotla Qızılqac aeroportuna, oradan isə təyyarə ilə Bakıya apardılar".

Bakıya gətirilənlərdən biri də Təriyel Abdullayev olub. Ağzını açıb bir kəlmə danış

şana məftilini açıb işgəncə veriblər. Təriyel də boğazına bağlanan məftil bərk olduğu üçün o boğulmuş. Yoldaşları hərbiçilərdən xahiş ediblər ki, məftili bir az boşaltsınlar. Bu zaman onlar məftili daha da möhkəm sıxır, onun boğulmasına təməşə edib güldürdülər. Bir gün sonra onun meyiti Bakıdakı mərkəzi meyitxanaya təhvil verilib. Təriyel yanvarın 31-də Bakıda Şəhidlər xiyabanında torpağa tapşırılıb. Valideynləri isə onun ölümündən fevralın 12-də xəbər tutublar.

Yanvarın 26-da üç dost - Rövşən Bədəlov, Şahin Məmmədov və Rövşən Allahverdiyev İstisu meşəliyi istiqamətində odlu silahla atəşə tutulub. Bədəlov Rövşən və Məmmədov Şahin vəhşicəsinə öldürüləndən sonra meyitləri yandırılıb.

Bir gün sonra isə Sovet generalı deyəcəkd ki, bilsəydim onlar silahsızdır, heç atmazdıq, nə bilək... Bizə belə deməmişdilər.

Sonda Q.Quliyev qeyd etdi ki, lənkəranlılar hər il Yanvar şəhidlərinin xatirəsini yad edir, tədbirlər keçirirlər. "Onlar Vətənin azadlığı, müstəqilliyi uğrunda canlarından keçən ilk şəhidlərimizdir. Xalqımız heç zaman qəhrəmanlarını unutmayacaq".

Lalə HÜSEYNOVA,
"Azerbaycan Ordusu"



Şəhidlər hörmətlə anılır

20 Yanvar faciəsi xalqımızın yaddaşına qanla yazılıb. Azadlığımız və müstəqilliyimiz uğrunda şəhid olmuş oğul və qızlarımız heç vaxt unudulmur, yaddan çıxmır. Təkcə 20 Yanvar faciəsi ərəfəsində deyil, başqa günlərdə də Şəhidlər xiyabanını ziyarət edənlərin ardı-arası kəsilmir. Bu bir daha xalqın şəhid övladlarına hörmətinin, ehtiramının bariz nümunəsidir.

20 Yanvar faciəsinin 25-ci ildönümü ərəfəsində Şəhidlər xiyabanını ziyarətə gələnlərin sayı daha da artıb. Ziyarətə gələnlərin arasında hərbiçilər də çoxluq təşkil edir. Bu günlərdə "N" hərbi hissəsinin şəxsi heyəti də Şəhidlər xiyabanını ziyarət edib. Yeri gəlmişkən deyək ki, bu hərbi hissənin zabıt və əsgərləri Qarabağ döyüşlərinin od-alovundan keçiblər. Təəssüflər olsun ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə onlardan bir neçəsi son damla qanlarınadək vuruşaraq yurd uğrunda şəhid olmuşlar. Baş çavuş Kamandar Əhmədov Ağdam rayonunda, baş çavuş Sahib İbrahimxəlilov və Namiq İsmayilov isə Ağdərə rayonunda şəhid olublar.

Hərbi hissənin şəxsi heyəti bu günlərdə Şəhidlər xiyabanına gedərək həm 20 Yanvar faciəsində, həm də Qarabağ müharibəsində şəhid olmuş döyüşçü dostlarının məzarlarını ziyarət etmiş, onların önünə gül dəstələri qoymuşlar.

Sonra hərbi hissənin şəxsi heyəti ikinci Şəhidlər xiyabanına gedərək Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun və "İgidliyə görə" medalı ilə təltif olunmuş Fərid Əhmədovun məzarlarını ziyarət etmişlər. Qəhrəmanların məzarları üzərinə tər qorəntillər qoymuşlar.

Həmsöhbəti olduğum ziyarətçilərdən polkovnik-leytenant Rüfət Məmmədov və mayor Elxan Nəsimov, kapitan Məhərrəm Əhmədov, 2-ci dərəcəli kapitan Nəsim Qurbanov, baş miçman Ramiz Həməzəyev bildirdilər ki, hərbi hissənin şəxsi heyəti azadlığımız və torpaqlarımız uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsini həmişə hörmətlə anır, ehtiramla yad edir.

V. MƏMMƏDQULUOĞLU,
"Azerbaycan Ordusu"

20 Yanvar faciəsində sensor kölgəsi

Dünyanı sarsıdan 20 Yanvar faciəsindən sonra əlimiz iş-gücədən soyumuşdu. Amma belə süst, hərəkətsiz, işsiz-gücsüz oturmaq da yaxşı əlamət deyildi. Axtarış aparmaq, şahidlərlə görüşmək, xalqımızın başına gətirilən bu faciəni yazıb tarixləşdirmək, beynəlxalq aləmə çatdırmaq üçün işə çıxmaq lazım idi. Həmin günlərdə işlədiyim "Qaradağ" qəzetinin redaksiyasına gəldim. Respublikada çıxan başqa mətbu orqanlar kimi, bizim qəzet də fəaliyyətini davandırmışdı. Hamımızı sarsıdan bu dəhşətli faciədən sonra içimizdə güc-qüvvət tapıb sabaha böyük ümidlərlə baxmalıydıq. Başımıza gələnlərlə, itirdiklərimizlə barışa bilmirdik. Əvvəlki həvəslə işə başlamaq üçün müəyyən zamanın keçməsi lazım idi. Amma çox gözlemək də, vaxt itirmək də olmazdı. İşə necə başlayacağımızı, ilk olaraq qəzetdə hansı materialları dərc edəcəyimizi götür-qoy edirdik.



Bu dəhşətli faciədən sonra çap olunan ilk qəzet "Kommunist" in əlavəsi "Səhər" qəzeti oldu. 20 Yanvar faciəsinin dəhşətlərini, ağırlarını xalqımıza çatdırmaq məsuliyyəti "Səhər" qəzetində çalışan əməkdaşların çiyinlərinə düşmüşdü. Qəzet işiq üzü görün günü el-əl gözdü. Həmin gün onun səhifələrində qoca da, cavan da, uşaq da, yaralı da, illə də baxıb acı göz yaşları axıdılar. Oxucular ilk dəfə olaraq bu qəzetin səhifələrində 20 Yanvar faciəsini əks etdirən dəhşətli şəkilləri gördülər.

Qəzetin həmin səhifələrinə baxan hər kəsi dəhşət bürüyürdü. Aman Allah, bu nə ağırlı, nə üzücü səhnələr idi! İndiyə qədər belə amansızlıq və qəddarlıq görməmişdik. Fotoşəkillərə həyacənsiz baxmaq mümkün deyildi. Bu səhnəni ilk dəfə görə və ləntə alan fotoqraf nələr çəkmişdi, onu bir Allah bilir. Şərəfini lap çoxdan itirmiş Sovet əsgərləri şəhərimizin sakinlərini necə də böyük amansızlıqla qətlə yetirmişdilər.

Azadlığımız və müstəqilliyimiz uğrunda şəhid olanların cəsədləri küçələrdə bir-birinə söykenli qalmışdı. Ata-analar xəstəxanadakı meyitlər arasında öz övladlarını axtarıb, bacılarsa qardaş itkinsinə dözməyib haray qoparıb, göz yaşları axıdılar, ulu Tanrıdan cəlladlara ölüm istəyirdilər. Gördüyümüz bu ağırlı səhnələr ürəyimizi yandırır. İllər, əsrlər və qərinələr boyu 20 Yanvar faciəsində şəhid olanların xatirəsi hörmətlə anılacaq, ehtiramla yad ediləcək.

"Səhər" qəzetindən sonra digər mətbu orqanlar da, tədricən fəaliyyətlərini bərpa etməyə başladılar. Ağrı-acıları

mız çox olsa da, günlər bir-birini əvəz etdikcə heyət əvvəlki axarına düşürdü. Şəhərdə komendant saatı tətbiq olunsada, hər kəs öz işində idi.

Faciə baş verəndən sonra qəzet çıxarmaq da müşkül bir işə çevrilmişdi. Fövqəladə vəziyyət elan olunduğuna görə mətbuatda hərbi senzura tətbiq olunmuşdu. Ona görə də qəzet çıxarmaq əvvəlki günlərə nisbətən çətinləşmişdi. Hərbi sensorun imzası, möhürü olmasaydı, qəzetin çapına icazə verilmirdi. Ən pisi o idi ki, hərbi sensor 20 Yanvar faciəsi barədə yazı dərc etməyə icazə vermişdi. Həmin günlərdə isə başımıza gətirilən bu faciə barədə yazmamaq mümkün deyildi.

Bəzən hərbi sensor oturan otağın qarşısında uzun növbə yaranırdı. O vaxtlar hərbi sensorun səlahiyyətləri çox böyük idi. İstədiyi materialı qəzetlərin səhifələrindən çıxarıb, qaralayıb üstündən xətt çəkirdi. İmza atırdı, möhür vururdu, çapına icazə verirdi. Bəzi qəzetlərin rəhbərliyi vəziyyətdən çıxış yolu kimi, ağ, boş qalmış yerlərə qeydi şəkilləri qoyurdu. Yəni demək istəyirdilər ki, məqalənin bu hissəsi hərbi sensor tərəfindən çıxarılıb.

Ertəsi gün bunu görən hərbi sensor daha da hiddətlənirdi. Harada 20 Yanvar sözünü gördüdsə, heç nə fikirləşmədən onun üstündən xətt çəkirdi. Biz də çıxış yolu kimi 20 Yanvar sözünü rəqəmlə deyil, hərflərlə yazırdıq. Hərbi sensor da bunu hiss etmirdi. Amma növbəti nömrədə bu cəhd də qarşısı alındı. Belə hərəkət etməklə hərbi sensorun məqsədi o idi ki, xalq başına gətirilən bu dəhşətli faciəni qi-

sa müddət ərzində unutsun, yaddan çıxarsın. Hələ bir utanmadan, qızarmadan, bizə də məsləhət gördü ki, bu faciədən çox yazmayın, yaddaşları təzələməyin.

Həmin gərgin günlərdə qəzetləri alan, vərəqləyən oxucu isə 20 Yanvar faciəsi ilə bağlı yazılar oxumaq istəyirdi. Yadıma gəlir, bu qanlı və dəhşətli hadisələrdən yazmağa icazə verilməyib günlərdə mərkəzi mətbuatda - keçmiş ittifaqın aparıcı qəzetlərində dərc olunan bəzi obyektiv materialları tərcümə edib qəzetlərin səhifələrinə çıxarırdıq. Təəssüflər olsun ki, mərkəzin heç də bütün qəzetləri obyektiv mövqə göstərib həqiqəti yazmırdı. Heç yazmaq da istəmirdi.

Məsələn, uzun illər sadəcə adamların; kolxoz və sovxozlarda çalışan, heç rus dilini bilməyənlərin məcburi abunə olunduğu adı "Pravda" olan, (yəni "Həqiqət" V.M) qəzet faciə ilə bağlı həqiqətdən çox uzaq olan uydurma yazılar dərc edirdi. "Krasnaya Zvezda", "Izvestiya" qəzetləri də bu "yarışda" geri qalmırdı. Bu qəzetlərdə xalqımızın başına gətirilən faciə haqqında qərəzli, birtərəfli materiallar dərc edilirdi. Azadlıq mübarizləri, azadlıq qurbanları iticəməyətə ekstremist, təxribatçı kimi təqdim olunurdu. Bu qəzetlər hadisələrin ilk günlərindən yalnız mövqə tutdu. Çünki həmin mətbu orqanlarda çalışan əməkdaşların arasında ermənilər çoxluq təşkil edirdi. Çox qəribə idi ki qəzetlərdə dərc olunan materiallarda xalqımızın azadlıq mücahidlərini islahatçı dövlət yaratmaqda "günahlandırılırdı". Hər vaxtla şəhidlərimizin hünər və cəsarətlərinin üzərinə kölgə salma-

ğa çalışırdılar.

Çox vaxt hər hansı bir material səhifədən çıxarıldığı üçün hərbi senzura mübahisə edirdik. O həmişə bizi andırımağa çalışırdı ki, əgər Sovet qoşunları şəhərə girməseydi, guya ki, vətəndaş müharibəsi başlayacaqmış. Podpolkovnik rütbəsinə çiyinlərində gəzdiren hərbi sensor milliyətcə rus idi. Hiss olunurdu ki, Azərbaycan dilini çox gözəl bilir. Çünki qəzetlərin səhifələrində çapa gedən materialları diqqətlə oxuyur və yeri gələndə incəliklərinə qədr gedir, cümlələrdə müəyyən düzəlişlər edir, şəkillərin sonluqlarına qədr diqqət yetirirdi. Amma heç vaxt Azərbaycan dilində danışmırdı. 20 Yanvar faciəsindən bəhs edən yazıların çapına icazə verməməkdə onun məqsədi bu idi ki, xalqımız tez bir zamanda başına gətirilən bu dəhşətli faciəni, qanlı hadisəni yaddan çıxarsın. Amma o bilmirdi və dərk etmirdi ki, xalqımız ağrısını yaşadıqı bu faciəni və azadlıq mücahidlərini heç vaxt unutmayacaq. Bəlkə də bütün bunları o, çox yaxşı bilir və dərinlən dərk edirdi. Sadəcə olaraq dəyərsiz və mənasız sözlərlə başımızı qatmağa, vaxtımızı almağa çalışırdı.

Bəli, o ağır, keşməkeşli günlərdə qəzetlər çətinliklə olsada, fəaliyyətlərini davam etdirirdi. Başımıza gətirilən dəhşətli və qanlı hadisədən ürək-ağrısı ilə, qəlb göynəntisi ilə yazırdıq. Uzun fasilədən sonra işə düşən radiomuz yangılı səslə danışırdı, televiziyaımız qəmli və kədərli verilişlər göstərirdi. Həmişə həzin musiqiyə, dəyərli proqramlarına quylaq asdığımız radiodan, verilişlərinə təməşə etdiyimiz televiziyaadan indiki hərbi komendant Dubinyakin, ələcə də başqa yad generalların, yad zabitlərin səslərini eşitməkdən, məlumatlarını dinləməkdən təngə gəlmişdik. O gərgin günlərdə biz bütün bunları eşitməyə məhkum edilməmişdik. Çünki ölkədə fəvqəladə vəziyyət, Bakı şəhərində isə komendant saatı hökm sürürdü. Komendant saatını pozanları həbs edirdilər. Bax belə çətin bir vəziyyətdə qəzetlərin fəaliyyətini davam etdirirdi, çətinliklə olsada da, bu dəhşətli faciənin qəhrəmanlarından, xalqımızın azadlıq mücahidlərindən şərəfli ömür yollarından materiallar dərc olunurdu.

Mayor
Vahid MƏHƏRRƏMOV,
"Azerbaycan Ordusu"

Unutmayaq!

1988-1994-cü illərdə Azərbaycanın bu torpaqları ermənilər tərəfindən işğal edilmişdir:

Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut), işğal tarixi - 1988-1994-cü illər. Sahəsi: 4400 kv.km.

Şərur rayonunun Kərki və Cünnüt kəndləri (17 fevral 1990) - 19 kv.km.

Laçın (17 may 1992-ci il) - 1835 kv.km.

Kəlbəcər (3-4 aprel 1993-cü il) - 1936 kv.km.

Ağdam (23 iyul 1993-cü il) - 1094 kv.km.

Cəbrayıl (18 avqust 1993-cü il) - 1059 kv.km.

Füzuli (23 avqust 1993-cü il) - 1386 kv.km.

Qubadlı (31 avqust 1993-cü il) - 802 kv.km.


Zəngilan (30 oktyabr 1993-cü il) - 707 kv.km.

Bu torpaqları azad etmək bizim müqəddəs borcumuzdur!

İdman

"Bakı-2015" Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir

"Bakı-2015" Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir. Bakı Olimpiya Stadionunda işlərin 95 faizi artıq yerinə yetirilib. AzərTAC xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 68 min tamaşaçı tutumu olan stadionda oturmaq üçün quraşdırılıb. Həmçinin arenada otaqlar və "sky-box"lar hazır vəziyyətdədir. Stadionun ətrafında abadlaşdırma və müvəqqəti qurğuların tikintisi həyata keçirilir. Azad Rəhimov qeyd edib ki, Olimpiya Stadionunda "Bakı-2015"-in açılış və bağlanış mərasimləri üçün məşqlər təşkil olunacaq ki, bu da sınaq xarakteri daşıya bilər.



Şəhid Müşfiq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb



20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə sayca 18-ci beynəlxalq turnir başa çatıb. Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Rusiya və Özbəkistan idmançıları da mübarizə aparıblar. AzərTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə yarışda Maqomed Murtuzaliev (42 kq, Rusiya), Ramal Əhədli (46 kq, Azərbaycan), Nurağa Yusifli (50 kq, Azərbaycan), Xancavad Məcidzadə (54 kq, Azərbaycan), Məhəmmədəli Həsənov (58 kq, Azərbaycan), Maqomed Maqomedov (63 kq, Rusiya), Ülvi Qəni-zadə (69 kq, Azərbaycan), Arsanalı Tanaev (76 kq, Rusiya), Elşən Eyyubov (85 kq, Azərbaycan), Camal Feyziyev (100 kq, Azərbaycan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Şahmat üzrə Azərbaycan çempionatının qalibi bəllidir

Bakıda şahmat üzrə Azərbaycan çempionu adı uğrunda turnir başa çatıb. Turnir İsveçra sistemi ilə keçirilib. AzərTAC xəbər verir ki, 9 mümkün xaldan 6,5 xal toplayan R.Məmmədov kişilər arasında Azərbaycan çempionatının qalibi olub. Əlavə göstəricilərə görə ondan geri qalan Eltac Səferli (ikinci yer) və Vəlif Durrəbəyli (üçüncü yer) də bu qədr xal toplayıblar. Qədir Hüseynov və Vüqar Rəsulov qalibdən yarım xal, Azər Mirzəyev isə bir xal geri qalıblar.




Çimərlik futbolu üzrə Azərbaycan millisi qələbə qazanıb



Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanısında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yola-daşlıq oyununu keçirib. AFFA-dan AzərTAC-a bildiriblər ki, millimiz Macarıstan yığması ilə qarşılaşıb. Qarşılaşma 5:2 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb. Macarıstan yığmasının qapısından topları Elvin Quliyev, Sabir Allahquliyev, Orxan Məmmədov, Zeynal Zeynalov və Renat Sultanov keçiriblər.

Alman azarkeşlərdən azərbaycanlı futbolçuya sürpriz



Almaniyanın "Ayntraxt" klubuna transfer olunan azərbaycanlı qapıcı Emil Balayevə azarkeşlər tərəfindən sürpriz edilib. ANS PRESS-in məlumatına görə, almaniyalı azarkeşlər stadionun tribunasından Emilin şəərəfinə plakat asıblar. Plakatda Emilin adı Azərbaycanın uğurlu bayrağına rənglərinə uyğunlaşdırılıb. Almaniya təmsilçisinin heyətində başqadan uğurla keçmiş Emil Balayev adı çəkilən klub-bu şərafəti qorumağa başlayıb. 20 yaşlı futbolçu Azərbaycanın ən perspektivli futbolçularından sayılır.



Hazırladı:
Ə.MƏHƏRRƏMOĞLU

Polkovnik-leytenant Abbasov Namiq Qəhrəman oğluna 2014-cü ildə verilmiş zabitin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Mayor Novruzov Emil Söhbət oğluna 2013-cü ildə verilmiş zabitin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

İbrahimov Elşən Elsevər oğluna 2012-ci ildə verilmiş hərbi билет itdiyi üçün etibarsız sayılır.

Məsul katib polkovnik-leytenant İlham BEHBUDOV	Telefonlar Baş redaktor: (012) 510-71-97 (faks); Baş redaktorun müavini: (012) 510-64-27; Məsul katib: (012) 510-71-98 Məktublər şöbəsi: (012) 510-64-28;	Ünvanımız Bakı şəhəri, Akademik Şəfaət Məhdiyev küçəsi 144. "Qızıl Şərq" hərbi şəhəriyi	Növbətçi Əbülfət QASIMOV	Qəzetin hesabı Nərimanov Rayon Xəzinədarlığı Kod: 200189 VÖEN: 1500428611	Qəzet həftədə iki dəfə nəşr olunur. "Azerbaycan Ordusu" qəzetinin kompüter mərkəzində yığılıb şəhifələnməmiş və Hərbi nəşriyyatın mətbəəsində hazır diapozitivlərdən çap olunmuşdur. Əlyazmalara rəz verilmir, təqdim edilən yazılar müəllifə qaytarılır.	Lisenziya № 361 Sifariş № 191 Nüsxə 4440
---	--	---	------------------------------------	---	---	---